



# BAYAT

№ 45 (626)



Bəxtiyar  
Vahabzadə

## Torpaqdan pay olmaz

Biz yaxın olmuşuq qədimdən, yaxın.  
O qədər yaxın ki, bizim dağların  
Kölgəsi düşübdür sizin dağlara.  
Mən əfsus demirəm ötən çağlara.  
Baxşının kamanı bizi ağıladıb,  
Cabbarın cəh-cəhi sizi ağıladıb.

Babam baban ilə dost olub, ancaq  
Dostluqdan bir kəlmə danışmazdılar.  
Biri-birimizə diş qıcardaraq  
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,  
Yenə şeytan girib araya bəlkə?  
Deyirəm, kənardan barmaq basan var  
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,  
Bu necə qardaşlıq, yoldaşlıq oldu?  
Özgə torpağına göz dikdiyindən  
Sənin neçə dəfə gözün oyuldu?  
Sənə dərs olmadı yenə də bunlar,  
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,  
Ancaq altdan-altdan iynələnirsən.  
Əyyami-qədimdən sadədiləm mən,  
Baş açma bilmədim hiylələrindən.

Əgər düşmənsənsə, hiylədən əl çək,  
Açıqca davalıq məramın olsun.  
Mənimlə min ildir kəsdinin çörək,  
Aldığın kirvəlik haramın olsun!

Hardan sənin oldu bizim Qarabağ?  
Adı sahibini demirmi aşkar?  
Xoşluqla verməzlər torpağı. ancaq  
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmişən Naxçıvana da.  
Təbriz də. Sərab da bəlkə səninmiş?  
Vartazar yaşayan bütün ölkələr -  
Yəni bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən  
Bütün yer üzünə səpələnmiş?..

Arxını gəl selimə bənd eləmə,  
Bu, qan davasıdır, bu, qan davası.  
Xəbərimiz yoxdur... yamaqmış demə  
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim.  
Şərəfim,  
Şöhrətim,  
Öz adım mənim...

Cəddimin yatdığı ulu torpağı,  
Sinəsi sərvətlə torpağı,  
Mən sənə pay verim?  
Mən qul, sən ərsən?  
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,  
Cabbarın, Seyidin, Xanın səsini,  
Dalğalı Qarabağ şikəstəsini,  
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,  
Özgə bağçasından bir gül dərməmə,  
Doğma torpağımdan çərək verməmə,  
Əgər dardasansa, sənə "hay" verim!

"Diğalar" yenə də yolunu azmış,  
Məndən yuxarıya şikayət yazmış,  
Neçə yol vermişəm, görünür azmış,  
İstəyir mən ona yenə pay verim!

## Qürbət-Vətən

Anamız birdirsə Vətən də birdir  
Nə ana, nə Vətən iki olamaz.  
Qürbətdə tapdığın xeyir də şərdir  
Qəlbin bu xeyirdən isıqlanammaz.

Qürbətin xeyrinə ay aldanan kəs,  
Vətənin şərinə kim ortağ olsun?  
Vətəni özünə qürbət sanan kəs  
Sənin anan ölüb, başın sağ olsun!

Hamı həşirdədir güzəranıyla  
Ceyran belindədir bir loxma əppək.  
Ana yaralıysa, oğul qanıyla  
Onun yaraları yuyulsun gərək.

Yediyim, içdiyim dərddi, qəmdisə  
Neyləmək? Bu ocaq, bu yurd mənimdir.  
Göz yaşım axan yer qürbətimdisə,  
Qanım axan yerlər, öz Vətənimdir.

Harda olursan ol, qəlbin fəhmi var  
Səni torpaq çəkər, səni qan çəkər.  
Qürbətdə Vətənçin gözü yaşlılar  
Vətənin naminə canmdan keçər.

## Qəribə deyilmi?

Qəribə dünyadır, bəzən baş yarır  
Ayağın dəstəyi taxta çəliklər.  
Bəzən qul sahibi qula yalvarır  
Dünyanı fırladır qəribəliklər.  
Dünya çalxalanır yenə dəniz tək.  
Bu böyük dünyanın dərddini çəkmək  
Bizəmi qalıbdır?  
Vallah, nə deyim?  
Sənə yox, mənə qalıb, neyləyim?

Qəribə deyilmi?  
Sən sirr, mən də sirr.  
Bu sirri bilmirik necə çözməli?  
Kimi övladının dərddini çəkmir,  
Kimi də xalqının dərddindən dəli!  
Torpaq əldən getdi, ölkə talandı,  
Sənin nə vecinə, günün ağ olsun.  
Səninçün dünyada hər şey yalandı  
Təki damağın çağ, canın sağ olsun.  
Bu boyda millətin ağır günündə  
Qaşını çatmaq da sənə əzabdır.  
Qardaşın döyülsə gözün önündə  
Deyərsən, nə hay-küy, nə şaphaşpıdır?

Ayıra bilirsən xeyirdən şəri,  
Mənfəət meydanı səninçin gendir.  
Nə Vətən, nə millət?  
Səndən öteri  
Harda xeyrin varsa, ora vətəndir.  
Xalqın naləsinə qulaqların kar,  
Millətin içində millətə yadsan.  
Dərddən başımıza yağdı yağışlar,  
Səni islatmadı, dərddən azadsan.  
Bir qırıq dəymədi xeyrin özgəyə  
Quru ağacdən da meyvə dərmisən.  
Xeyrinin gözüylə baxdın hər şeyə  
Dünyanı cibinə yerləşdirmisən.  
Qışın çovğunu da sənə yaz gəlir  
Əgər mənfəətin var isə bundan.  
Xeyrindən özgə şey sənə viz gəlir  
Araz açığından, Kür topuğundan.  
Heç demə, dünyada dünyada kənar  
Zamanın çölündə yaşayan da var...

## Özümdən narazıyam

Təbiətin könül açan  
Min rəngi, min səsi var.  
Hər könülün min arzusu,  
Min rəngli nəğməsi var.

Bu arzular, bu nəğmələr,  
Bu səslər bir sa kimi-  
Mənim solğun sözlərimdə  
Heç dil açı bildimi?

Hissim dərin, sözüm solğun,  
Qəlbim geniş, sinəm dar.  
Məndər əvvəl doğlubdur  
Sinəmdəki duyğular.

Səhv atılan addımları  
Sonradan anlayıram;  
Baxıb vicdan güzgüsünə,  
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,  
Məni dərdə saldınız  
Mən sizlə döyüşdükcə  
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm  
Gecələr gündüzümdən;  
Narahatam, narazıyam  
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının  
Qırıq telli sazıyam;  
Bircə bundan razıyam ki,  
Özümdən narazıyam.

## Üçüncü göz - könül gözü

Göy üzü damar-damar,  
Göydən yerə nur damar.  
Ha baxdım göy üzünə,  
Nuru görə bilmədim.  
"Gözlərimin işığı bəlkə azalmış", - dedim,  
Xalq hikməti heç zaman yanlış olamaz deyər  
Bir daha baxdım göyə.  
Gördüm, vızıltılarla uçan bir anaş arı  
Qondu gül ləçəyinə.  
Düşündüm: "bu arının məramı nə, qəsdini nə?"  
Qızıl gül dilə gəldi  
(Ya mənə elə gəldi):  
"Göydən enən o nuru görə bilməkçün sənə  
Üçüncü göz gərəkdir,  
Göydən enən nur seli yerdə çiçək-çiçəkdir,  
Gözəlliklər önündə bu an heyrdəyəm mən.  
Çıxmaq da mümkün deyil,  
gördüyüm gözəlliyin  
Sirli cazibəsindən.  
Gözəlliyə heyratım başqa göz verdi mənə,  
Görmədiyim nuru da o göz göstərdi mənə,  
Anladım, üçüncü göz mənim könül gözümdür.  
O göz ilə baxanda gecə də gündüzümdür,  
O göz ilə baxanda mən yalnız üzü deyil,  
Həm də özü görürəm.  
Birə baxıb o birin arxasında gizlənən  
Onu, yüzü görürəm.  
O göz ilə baxanda daşda da, torpaqda da,  
Otda da, yarpaqda da,  
Düzəndə də, dağda da,  
Qarada da, ağda da  
Mən özəyi görürəm.  
Bu günə baxmaq ilə gələcəyi görürəm.  
O göz ilə baxanda, bir gizli sirr görürəm.  
Hələ misralanmamış nəğmə, şeir görürəm.  
Bir nəğmədir, şeirdir bu dünya başdan-başa  
Könül gözüylə baxsan.  
Könül gözün yoxdusa, bu hikmətdən uzaqsan.